

**M Bulak Bank Olmayan Kredit Təşkilatı
Məhdud Məsuliyyətli Cəmiyyəti**

31 dekabr 2023-ci il tarixinə bitən il üçün
Maliyyə Hesabatları

Müstəqil auditorun rəyi
M Bulak Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarına

Maliyyə hesabatlarının auditi barədə hesabat

Rəy

Biz “**M Bulak Bank Olmayan Kredit Təşkilatı**” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Şirkət”, keçmiş Mol Bulak Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti) 31 dekabr 2023- cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesablardan və maliyyə hesabatlarına qeydlərdən, o cümlədən əsas uçot siyasəti məlumatlarından ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim rəyimizə görə, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından, Şirkətin 31 dekabr 2023- cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq düzgün əks etdirir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Həmin standartlara görə bizim məsuliyyətlərimiz hesabatımızın Maliyyə Hesabatlarının Auditi üzrə Auditorların Məsuliyyəti hissəsində təqdim edilir. Biz Mühasiblər üçün Beynəlxalq Etik Standartlar Şurasının Peşəkar Mühasiblərin Etika Məcəlləsinə (MBESS Məcəlləsi) (Beynəlxalq Müstəqillik Standartları daxil olmaqla) və Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditinə müvafiq olan etik tələblərə əsasən Şirkətdən müstəqillik və bu tələblər və MBESS Məcəlləsi üzrə digər etika məsuliyyətlərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Rəhbərliyin və Maliyyə Hesabatları üçün İdarəetmə ilə əlaqəli şəxslərin vəzifələri

Rəhbərlik, maliyyə hesabatlarının MHBS-a uyğun olaraq hazırlanmasına və ədalətli təqdim edilməsinə cavabdehdir və rəhbərliyin müəyyən etdiyi kimi daxili nəzarət, saxtakarlıq və ya səhv səbəbindən əhəmiyyətli təhriflərdən azad olan maliyyə hesabatlarının hazırlanmasına imkan yaradır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik, İdarəetmə Şirkəti ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı təqdirdə, davam edən narahatlıq ilə əlaqəli məsələlərin açıqlanması və davam edən narahatlıq bazası ilə əlaqəli məsələlərin açıqlanması üçün məsuliyyət daşıyır. əməliyyatlar və ya bunu etməkdən başqa real alternativini yoxdur.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

İdarəetmə səlahiyyətləri daşıyan şəxslər Şirkətin maliyyə hesabatı prosesinə nəzarət etmək üçün məsuliyyət daşıyırlar.

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlərdən irəli gələ və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Şirkətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Şirkətin davamlılıq prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Şirkətin işində davamlılıq prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.


Grant Thornton
Bakı, Azərbaycan Respublikası


Tarix: 28 Mart 2024-cü il

M Bulak Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti Maliyyə Hesabatları


Məcmu gəlir hesabı

31 Dekabr 2023- ci il tarixində başa çatan il üzrə

	Qeydlər	2023 AZN '000'	2022 AZN
Faiz gəlirləri	5	8,268	6,196
Faiz xərcləri	5	(65)	-
Xalis faiz gəlirləri		8,203	6,196
Haqq və komissiya xərcləri		(115)	(122)
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir (xalis)		211	-
Digər əməliyyat gəlirləri		130	136
Maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatlar	6	471	575
Əmək haqqı xərcləri	7	(2,847)	(2,350)
Sair ümumi və inzibati xərclər	8	(941)	(920)
Vergidən əvvəl mənfəət		5,112	3,515
Vergitutulma:			
Mənfəət vergisi xərci	9	(957)	(627)
Təxirə salınmış vergi gəlirləri	9	8	12
Dövr üzrə xalis mənfəət		4,163	2,900
Sair məcmu gəlirlər		-	-
DÖVR ÜZRƏ CƏMİ MƏCMU GƏLİR		4,163	2,900


Xanım Altyn Shakirova
Direktor





Xanım Təhminə Hacı
Baş Mühəsib

M Bulak Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti Maliyyə Hesabatları


Maliyyə vəziyyəti haqqında hesabat
31 Dekabr 2023- ci il tarixində başa çatan il üzrə

	Qeydlər	2023 AZN '000'	2022 AZN '000'
Aktivlər			
Pul vəsaitləri və pul vəsaitləri ekvivalenti	10	303	326
Müştərilərə verilmiş kreditlər	11	24,365	18,657
Bina, avadanlıq və aktivlərdən istifadə haqqı	12	146	141
Qeyri-maddi aktivlər	12.1	25	31
Təxirə salınmış vergi aktivləri	9	44	36
Cari vergi aktivləri		-	103
Digər aktivlər	13	309	154
Cəmi aktivlər		25,192	19,448
Öhdəliklər			
Alınmış kredit	17	1,222	-
Qısa müddətli vergi öhdəlikləri	9	332	-
Digər öhdəliklər	14	197	170
Cəmi öhdəliklər		1,751	170
Kapital			
Nizamnamə kapitalı	15	10,408	10,408
Sair kapitalda iştiraklar		11	11
Bölüşdürülməmiş mənfəət		13,022	8,859
Cəmi kapital		23,441	19,278
Cəmi kapital və öhdəliklər		25,192	19,448

31 dekabr 2023-ci ildə tamamlanmış ilin maliyyə hesabatları 19 Mart 2024-cü il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və aşağıdakılar tərəfindən onların adından imzalanmışdır:


Xanım Altyn Shakirova
Direktor





Xanım Təhminə Hacı
Baş Mühasib

M Bulak Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti Maliyyə Hesabatları

Kapitalda dəyişikliklər haqqında hesabat
31 Dekabr 2023- ci il tarixində başa çatan il üzrə

	Nizamnamə kapitalı AZN '000'	Sair kapital AZN '000'	Bölüşdürülmə miş mənfəət AZN '000'	Cəmi kapital AZN '000'
1 yanvar 2022-ci il tarixinə qalıq	10,408	11	5,959	16,378
İl üzrə xalis mənfəət	-	-	2,900	2,900
İl üzrə cəmi məcmu gəlir	-	-	-	-
31 dekabr 2022-ci il tarixinə qalıq	10,408	11	8,859	19,278
İl üzrə mənfəət	-	-	4,163	4,163
İl üzrə cəmi məcmu gəlir	-	-	-	-
31 dekabr 2023-ci il tarixinə	10,408	11	13,022	23,441


Xanım Altyn Shakirova
Direktor





Xanım Təhminə Hacı
Baş Mühəsib

M Bulak Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli cəmiyyəti Maliyyə Hesabatları

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
31 Dekabr 2023- ci il tarixində başa çatan il üzrə

	Qeydlər	2023	2022
		AZN '000'	AZN '000'
Əməliyyat fəaliyyətləri üzrə pul vəsaitlərinin hərəkəti			
Müştərilərə verilən kreditlər & faizlər, digər gəlirlər		2,912	1,999
Ödənilmiş haqq və komissiyalar		(115)	(122)
Sair gəlirlər		130	136
Ödənilmiş kadr xərcləri		(2,847)	(2,312)
Ödənilmiş sair ümumi inzibati xərclər və digərləri		(829)	(807)
Sair aktivlər		(36)	(1)
Sair öhdəliklər		3	(21)
Vergidən əvvəl əməliyyat fəaliyyətindən nəğd pul axını		(782)	(1,128)
Gəlir vergisi	7	(522)	(161)
Əməliyyat fəaliyyətlərində istifadə olunan pul vəsaitləri		(1,304)	(1,289)
İNVESTİSIYA FƏALİYYƏTLƏRİ			
Bina və avadanlıqların alınması	12	(72)	(78)
İnvestisiya fəaliyyətində istifadə edilən pul vəsaitləri		(72)	(78)
MALİYYƏ FƏALİYYƏTLƏRİ			
Alınmış kredit	17	1,457	-
Alınmış kredit üzrə ödənilən faizlər	17	(65)	-
İcarə öhdəliyinin ödənilməsi	14	(39)	(39)
Maliyyələşdirmə fəaliyyətlərindən əldə edilən /(istifadə olunan) xalis pul vəsaitləri		1,353	(39)
Pul vəsaiti və ekvivalentlərində xalis fərq		(23)	(1,406)
İlin əvvəlinə pul vəsaiti və ekvivalentləri		326	1,732
İlin sonuna pul vəsaiti və pul vəsaiti ekvivalentləri	10	303	326


Xanım Altyn Shakirova
Direktor




Xanım Təhminə Hacılı
Baş Mühəsib

1- 22-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.